

Misir Azərbaycanla turizm sahəsində səmərəli əməkdaşlığa maraq göstərir

Ən yaxın zamanda Bakıdan Misirə birbaşa təyyarə reysinin açılması planlaşdırılır. Uçuş cəmi 4 saat davam edəcək və bir biletin qiyməti orta hesabla 350 ABŞ dollar olacaq. Azərbaycanlıların Misirdəki turizm imkanlarından faydalananması baxımından, Misir Turizm Nazirliyi və Misirin turoperatorları hər iki ölkə arasında səmərəli əməkdaşlığı davam etdirmək əzmindədirler.

Bu fikirləri ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikasının turizm sahəsi üzrə rəsmi qurumlarının təmsil olunduğu nümayəndələri Beynəlxalq Avrasiya Mətbuat Fonduunun (BAMF) rəhbərliyi ilə görüşləri zamanı səsləndiriblər.

BAMF-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər



ki, görüşdə Misirin Turizm İdarəsinin rəhbəri Əhməd Şokri, idarənin Praqadakı rəsmi nümayəndəsi Məhəmməd Desuki, Misir Otelyerlər Assosiasiyanın rəhbəri Əhməd Əyyub, Azerbaycandakı Misir Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd Sami iştirak ediblər.

Qonaqları salamlayan Beynəlxalq Avrasiya Mətbuat Fonduun sədri Umid Mirzəyev Azərbaycan və Misir

Ərəb Respublikası arasında turizm əlaqələrinin genişləndirilməsinin vacib əhəmiyyət daşıdığını vurğulayıb. Misirin dünya ölkələri arasında daha çox inkişaf etmiş turizm sahəsi ilə tanındığını xüsusi qeyd edən U.Mirzəyev bu sahədə qarşılıqlı əməkdaşlıq istiqamətlərinin genişləndirilməsinin Azərbaycan, o cümlədən ölkənin aparıcı vətəndaş cəmiyyəti təmsilçisi olaraq BAMF üçün də faydalı ola bi-

ləcəyini bildirib. Fond sədri qonaqlara Beynəlxalq Avrasiya Mətbuat Fonduun təsis etdiyi "Avrasiya Gündəliyi" (Eurasia Diary) analitik informasiya portalı haqqında geniş məlumat verib.

Misirdə turizm sənayesinin ölkə iqtisadiyyatının prioritət istiqamətlərdən olduğunu vurğulayan Əhməd Şokri son illər bu sahədə böyük iştirakçılarla nail olunduğunu qeyd edib. Qonaqlar bildiriblər ki, səfər çərçivəsində rəsmi nümayəndə heyeti ilə yanaşı, Misirin 13 aparıcı turoperatoru da yerli turizm şirkətləri ilə səmərəli əməkdaşlıq əlaqələri qurmaq üçün Bakıya gəliblər.

Görüş turizm sahəsində əməkdaşlığın perspektivləri istiqamətində fikir mübadiləsi ilə davam edib.

AZERTAC